

Uşaqar üçün Müqəddəs Kitab təqdim edir



Nil Çayından Çıxarılan Şahzadə



Müəllif: Edward Hughes
İllüstrasiya edən: M. Maillot; Lazarus
Uyğunlaşdırən: M. Maillot; Sarah S; Alastair Paterson
Tərcümə edən: Günay Əsədova
Təqdim edən: Bible for Children
www.M1914.org


BFC
PO Box 3
Winnipeg, MB R3C 2G1
Canada

©2021 Bible for Children, Inc.
Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini
çıxarda bilmək hüququna maliksiniz.

1


Baş nazir Yusif öldü! Bütün
Misir onun ailəsinin kədərini
paylaşdı. Allah ölkəni
aclıqdan xilas etmək üçün
İbrani Yusifi istifadə etdi.

O, müdrək
və sevimli
rəhbər idi.
Artıq o
daha
yox idi.



2

Üç yüz il ötüb keçdi. Yusifin xalqı olan İbranilər Misirdə qüdrətli bir xalq oldu. Yeni Firon İbranilərin ona qarşı çıxmasından qorxdu, buna görə də onların hamısını kölə etdi.



3

Firon İbranilərlə qəddarcasına davranırdı. Onları böyük şəhərlər tikməyə məcbur edirdi. Lakin onları nə qədər ağır işlətməsinə baxmayaraq, İbrani kölələr sayca artmağa davam edirdilər.



4

Bir gün Firon dan bir əmr gəldi: "Bütün yeni doğulmuş İbrani oğlan uşaqları Nil çayına atılmalıdır". Zalım Firon İbranilərin sayını azaltmaqda qərarlı idi. O hətta körpələri belə, qətl edərdi!



5

"Biz nə edə bilərik?" bir ailə yəqin ki, fikirləşirdi. Onlar öz övladlarını Nil çayına qoymağı qərara alırlar. Lakin o, su keçirməyən səbətın içində olacaq.



6

Öz dəyərli yükünü daşıyaraq, balaca səbət qamışlar arasında üzdü. Balaca körpə ilə nə baş verəcəkdi?



7

Körpənin bacısı kənardan dəyərli səbətın qamışlar arasında ehtiyatla yırğalandığına tamaşa etdi.




8

Birdən Fironun qızı və onun qulluqçuları çimmək üçün çaya gəldilər. Səbəti gizlətmək mümkün deyildi. Bəlkə onlar səbəti görmədən keçib gedəcəklər.



9

“Ah! Səbət. Qamışlıqda səbət. Görəsən içində nə var?” Fironun qızı qulluqçularına səbəti gətirmələrini əmr etdi. Səbəti açanda körpə ağlamağa başladı. Şahzadə qız ucadan dedi: “Bu, bir İbrani körpəsidir”.




10

“Yazıq uşaq. Sən necə də gözəlsən”. Yəqin ki, Fironun qızı körpə ilə bir çox yetkinlərin danışdığı kimi danışdı. Bəlkə o hətta “Ay bucu-bucu-bucu” da dedi. Sözsüz ki, Misir dilində.




11

Allah yəqin ki, körpənin bacısına xüsusi bir müdriklik vermişdi. O, Fironun qızının yanına qaçdı. “Sizin üçün körpəyə baxmaqdan ötrü İbrani bir qadın tapımmı?” “Bəli, tap” o dedi. Səncə, qız kimi gətirməyə getdi?



12

“Ana! Tez gəl! Tələs!” Bəlkə qızın izah etməyə vaxtı yox idi. İkisi birlikdə cığırda sürətlə geri döndülər.



13

Fironun qızı qucağındakı körpəni ona uzatdı: “Onu mənim üçün əmizdir. Sənə bunun haqqını verəcəyəm. Onun adını Musa qoy”. Musa ola bilsin ki, Misir dilində su oğlu deməkdir.



14

Beləliklə, Musa öz valideynlərinə və evinə qayıtdı. Onlar ona Allahı və İbrani xalqını sevməyi öyrətdilər. Tezliklə o, Fironun qızı ilə birlikdə sarayda yaşayacaqdı. Onun həyatını xilas edən Allah körpə Musa üçün böyük bir gələcək planlaşdırmışdı.



15

Nil Çayımdan Çıxarılan Şahzadə

Allahın Sözü, Müqəddəs Kitabdan olan bir hekayədir

Çıxış 2

“Kəlamının açıqlanması nur saçır”.
Məzmur 119:130

16

Son

9

60

17

Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevdi ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxdan ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsaya inənsən və Ondan günahlarını bağışlamasını diləəsən, O, bunu edəcəkdir! O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsən.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

18